

Bizimdir Qarabağ, bizimdir!



**Vətənin üzü ağ, bizimdir –
Bizimdir Qarabağ, bizimdir!!!**

**Qırx dörd gün davamlı döyüşlər,
Möhtəşəm nizamlı döyüşlər,
“Qələbə” kəlamlı döyüşlər,
Bizimdir Qarabağ, bizimdir!!!**

**Biz idik, o Vətən bizimdi,
Bizimdi, təməldən bizimdi,
Bizimdi, əzəldən bizimdi,
Bizimdir Qarabağ, bizimdir!!!**

**Ey bizim torpağa göz dikən
Yaxına-uzağa göz dikən,
Bizdəki növrəyə göz dikən,
Bizimdir Qarabağ, bizimdir!!!**

**Yan oldu zavalıdan yurdumuz,
Qurtuldu işğaldan yurdumuz,
Yaşasın müzəffər ordumuz,
Bizimdir Qarabağ, bizimdir!!!**

**Nə qədər süzülən qan oldu...
Nə qədər üzülən can oldu...
Buludlar göyümdən yan oldu,
Bizimdir Qarabağ, bizimdir!!!**

**Bir daha uzatmaz dilini,
Qaldırmaz ölkəmə əlini,
Qırmışıq düşmənin belini,
Bizimdir Qarabağ, bizimdir!!!**

**Rəhbərim inamla demişdi,
Müqəddəs məramla demişdi,
İlhamdır, ilhamla demişdi:
Bizimdir Qarabağ, bizimdir!!!**

**Şahin FAZİL
10 noyabr 2020**